

# BİR MƏKANA SIĞMIRDİ

**60 il ömür sursə də, 10-dan  
çox iş yeri dəyişsə də o, həmişə  
narahat idı, bir məkana siğmirdi.**

**Bu, cahana siğmayan Azərbaycan  
Respublikasının xalq artisti, Stalin Mükafatı Laureati Kazım Ziya idi.**

Tale elə gətirdi ki, mən onun yalnız son dörd ili barəsində nəsə deyə bili-rəm. 1952-ci ildə mən Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq şöbəsinə daxil olmuşdum. Müəllimlərimiz Rza Təhmasib və Mehdi Məmmədov idi. Lakin bizi ən çox maraqlandıran o zaman haqqında çox təzadlı söhbətlər gedən Kazım Ziya idi. O, bize səhnə danışığından dərs deməli idi. Onun səhnə danışığını mü-kəmməl bilən bir mütəxəssis kimi bize təqdim etmişdilər. Onu ilk gördüğüm anlar yadımdadı. Nizami döngəsi 1. Bura bir tərəfi mərtəbə yarım, o biri tərəfi isə iki mərtəbəli bina idi. Teatr institutu burda yerləşirdi. Kazım müəllimin dərsə gəldiyini eşidəndə hamımız küçəyə çıxdıq. Parapet adlanan bağın içindən Kazım Ziya instituta tərəf gəldi. Əynində uzun kətan köynək, köynəyin boyunu ukraynasayağı bəzəklə, belində nazik kəndir kəmər, əlində çəlik var idi. Yaxınlaşdı, salamalaşdı və içəri girib dərs otağına keçdiq. Kazım Ziya bir az yorğun, tutqun, kiprikləri tez-tez qırıpınan bir vəziyyət-də dərsə başladı.

Oxucu düşünə bilər ki, əvvəldən bu xirdalıqlar nəyə lazımdı. Deyim, o vaxtlar biz poetik anlar yaşayırdıq. Əfsanəyə çevrilmiş bir sənətkarla üz-üzə dayanmışdıq. Bize onun hər söyü, hər kəlməsi müqəddəs bir vəsiyyət kimi gəlirdi. Biz bilirdik Kazım Ziya kimdi.

1896-ci ildə Ordubadın Əylislı kəndində dünyaya gəlmüşdi, 11-ci ildə da-yısı ile Bakıya köçmüdü. "İttihad" İran gimnaziyasında ədəbiyyat dərnəyi təşkil etmişdi. Ərəb, fars, sonralar rus, fransız dillərini mükəmməl öyrənmişdi. H.Ərəblinski ilə dostluq etmiş və onun bir çox tamaşalarında rollar oynamışdı. Onunla birlidə Teatr artistləri İttifaqını yaratmışdı. Klublarda özfəaliyyət dram sənətinə rəhbərliklə məşğul olmuşdu. 1922-ci ildən 38-ci ilə qədər Kazım Ziyanın narahat təbi-eti onu hər iki ildən bir müxtəlif məkanlara aparmışdır. Azərbaycan Dövlət Dram Teatri, Naxçıvan Dövlət Mu-siqili Dram teatri, Bakı Türk işçi və kəndli teatri, Gəncə Dövlət Dram teatri, Tiflis və İrəvan Azərbaycan Dram

teatrlarında fəaliyyət göstərmişdir.

Kazım Ziyanın rahatlıq tapmayan təbieti yalnız 1938-ci ildə Azərbaycan Dövlət Dram Teatrına daxil olandan sonra sakitləşdi.

Kazım Ziyanın o dövrləri haqqında xalq artisti Ağasadiq Gəraybəyli hə-mişə böyük maraqla danışardı. Əbdülləhəq Hamidin "Hind qızı" əsərində Rayçalan obrazını Fəhlə və İşçi teatrında necə böyük uğurla oynadığından söhbət açardı.

Dram teatrında Kazım Ziya tezliklə aparıcı aktyorlardan birinə çevrildi. Bir-birinin ardınca "Vaqif"də Vaqif, "Xanlar"da Söhbət, "Xoşbəxtlər"də usta Seygah, "Eşq və intiqam"da Piri baba.

Böyük uğur qazanmış "Vaqif" tamaşasında o zaman yaşılı aktyorların dediyinə görə, Vaqifin Kazım Ziyaya verilməsini rejissor Adil İsgəndərovdan Səməd Vurğun özü xahiş etmişdi. Sidqi Ruhulla rəhmətliyin dediyinə görə isə onun Qacar rolunda çıxış etdiyi səhnələrdə Ələsgər Ələkbərov daha güclü idi. Kazım Ziyanın ifasında Vaqif poetik təbiətlə, lirik, nəcib, müdrik və bir az da dalğın bir şair idi. Hətta bir dəfə İbrahim xan rolunun ifaçısı Əhməd Salahlı söylədi ki, Ələsgər Ələkbərov səhnədə Vaqif rolunda hamını üstəliyirdi, özünü şairdən çox qəhrəman kimi aparırdı. İlk tamaşalarda Səməd Vurğun obrazın bu tərzdə ifasını çox da bəyənmirdi və deyinərdi ki, mən Vaqifi yazmışam Kazım Ziya oynasın, Ə.Ələkbərov yox.

"Xanlar" dramında doktor Söhbət rolunu Kazım Ziya ilə Süleyman Tağızadəyə təpsirmişdilər. 1953-cü ildə Stalin vəfat eləyən günlərdə teatr "Xanlar" dramını, demək olar ki, bir ay hər gün oynayırdı. Kazım Ziya teatrda işləmədiyinə görə doktor Söhbət rolunu Süleyman Tağızadə oynayırdı. Çox faciəvi, təsirli bir obraz almılmışdı. Bu tamaşa Qızıyetər rolunun ifaçısı Mərziyə Davudova isə Kazım Ziyanın doktor Söhbət rolunda daha uğurlu olduğunu deyərdi.

Kazım Ziya bizə səhnə danışığından dərs deyən vaxtlarda biz onu aktyor kimi yalnız "Səbuhi" filminde görmüşdük. Bu filmdə ustad sənətkar Şeyx Əli obrazını yaratmışdı. Tarix yazarı ki, XIX əsr Tiflis şəhərində belə adlı bir Şeyx, doğrudan olmuşdur və Mirzə Fətəli Axundzadənin yeni əlifba islahatlarına qarşı kəskin mübarizə aparmışdır. Şeyx Əli-Kazım Ziya arıq,

hündürboy, başında əmmamə, düz yeriyən, qətiyyətlə danışan bir din xadimi idi. Kazım Ziya obrazın səssiz keçidlərində də, yeris və davranışlarında da Şeyxin məkrli, quru bir adam olduğunu xüsusişlə vurgulayırdı.

1953-cü ildə Tofik Kazımov M.F.Axundzadənin "Lənkaran xanının vəziri" komedyasını Dram teatrında tamaşaya hazırladı. Vəzir rolunu Məmmədəli Vəlixanlı ifa edirdi. Özü də çox böyük müvəffəqiyət ilə.

Bir gün xəber yayıldı ki, Kazım Ziyani yenidən teatra qaytarıblar və "Lənkaran xanının vəziri" tamaşasında baş rolu ifa edəcəkdir. Müəllimimi-zı səhnədə ifaçı kimi ilk dəfə məhz bu rolda gördük. Kazım Ziya Vəzir rolunu çox ağılli, tədbirli, sözlərini ölçüb-biçən, təmkinli vəzir kimi təqdim edirdi. Bu da müəllifin obrazı verdiyi şərhə uyğun gəlmirdi. Vəzir əslində müdrik məsləhetlər verən bir vəzifə sahibi deyil, arvadlarının əlində oyuncaya çevrilmiş, münasibətlər arasında do-laşış qalmış bir bambılı idi. Hiss olunurdu ki, Kazım Ziya aktyor kimi əldən düşmüş və yorulmuşdu. O, tezliklə teatrın rəhbərliyinə qarşı çıxdı, kefli halda teatra gəldi və yenə də yaradılıcılıq aləmindən kənar edildi.

Mənimlə Sumqayıt teatrında işləyən xalq artisti Rza Əfqanlı Ə.Məmmədhanlının "Şərqi səhəri" pyesində Kazım Ziya ile birgə iştirak etmələrin-dən həveslə danışardı. Bu pyesdəki general Tomson rolunun ifasına görə ona da Stalin Mükafatı laureati verilmişdi.

Görkəmlı teatrşunas Cəfər Cəfərovun rus dilində çıxan "Əzizbəyov adı-na teatr" kitabında Kazım Ziyanın Tomson rolunda şəkli var. General mundirində, gözləri təəccübələ açılmış vəziyyətdə. Bir dəfə dərsdə mən Kazım müəllimdən soruşdum ki, siz ba-ğışlayın, tez-tez qırpinırsınız, amma Tomson rolunda harasa düz və cəsa-rətlə baxırsınız. O isə çox ciddi bir şə-kildə cavab verdi ki, mən səhnəyə çı-xanda heç vaxt gözümü qırpmiram.

Mən bu gün heç bir teatra siğma-yan Kazım Ziyanı həsrət və kədərlə xatırlayıram. Dünyaya meydan oxuya-nan bir dövlət, bir partiya, istənilən teatrın bəzəyi ola biləcək bir sənətkarı layiqinçə qoruyub, saxlaya bilmədi. Tez-tez kənar adamlardan eşidirdik, Kazım Ziya hansısa bir bufetin yanında adamlara deyirmiş, mən filankə-səm, mənə yüz qram araq al. Bu da onun tələbələrinin ürəyini ağrıldırdı.



Kazım müəllim Ü.Hacıbəylinin, H.Heydərovun, M.Davudovanın və bir çox generalların yaşadığı "Monolit" binasında yaşayırıdı. İkinci mərtəbədə iki otaqlı mənzili var idi. O, tez-tez bizim qaldığımız yataqxanaya zəng vurardı və evinə çağırırdı. Biz də üç-dörd nə-fər yiğışardıq, nəsə alardıq, onlara gedərdik. Çox vaxt onu yataq otağında əynində pijama, bardaş qurub oturan vəziyyətdə görərdik. Həmişə də bizə öz səlis danışığı ilə müxtəlif əsər-lərdən parçalar oxuyardı. Büyük tən-tənə ilə deyərdi:

— Maksim Qorkinin üç anası var. Biri Pelageya Nilovnadı "Ana" romanında, o birisi İzergil qaridi eyni adlı hekayədə, üçüncüsü isə Çingiz xanla üzbezə gələn, oğlunu xilas edən böyük bir ana.

Bəzən biz onlara gedəndə Kazım müəllimin nəyisə tərcümə etdiyinin şahidi olurduq. Son dəfə onu A.P.Çe-xovun "Qağayı" pyesini çevirən gör-dük.

Biz institutu başa vuran il Kazım Ziya vəfat etdi. Onu Dram teatrının bi-nasından götürdülər. Cənəzəni apa-ranların ön sırasında Ə.Ələkbərov gedirdi. Payız ayları idi. Lakin böyük sə-nətkar dünyaya yazın ilk günlərində, mart ayının 21-də gelmişdi. Ustad sə-nətkarı son mənzilə yola salanlar Ni-zamı muzeyinin yanından keçmiş Kommunist küçəsi ilə yuxarıya qalxır-dılar. Gənc olsam da, elə o vaxt düşü-nürdüm ki, onu yola salan sənət adamları yəqin öz aləmlərində Kazım Ziya zirvəsinə doğru gedirlər.

Ağaklı KAZIMOV,  
xalq artisti.